

<sup>1</sup>Ə. R. RÜSTƏMOV, texnika elmləri ü. f. d.; <sup>2</sup>E. M. BİNNƏTOV, texnika e. n.;  
<sup>2</sup>Ə. Ə. MEHDİYEV, <sup>1</sup>S. C. QULİYEV

<sup>1</sup>Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi,

<sup>2</sup>Azərbaycan Texniki Universiteti

E-mail: [asad-rustam@mail.ru](mailto:asad-rustam@mail.ru)

## MÜXTƏLİF TƏYİNATLI RADİOELEKTRON VASİTƏLƏRİN BAZA DAŞIYICI KONSTRUKSIYALARININ ETİBARLIQ GÖSTƏRİCİLƏRİNİN TƏYİNİ

Məqalədə müxtəlif təyinatlı radioelektron vasitələrin baza daşıyıcı konstruksiyalarının müxtəlif istismar şəraitlərində ona təsir edən mexaniki və temperatur təsirlərini kompleks şəkildə nəzər almaqla etibarlıq göstəricilərinin təyin olunması mərhələlərinə baxılmışdır.

**Açar sözlər:** mexaniki amillər, elektron texnikası məmulatları, daşıyıcı konstruksiyalar, radioelektron vasitələr, baza daşıyıcı konstruksiyalar, etibarlılıq, dayanma intensivliyi.

Sxemotexnikanın inkişaf dinamikası əsasında çox yüksək integrasiya dərəcəli elektron texnikası məmulatlarının (ETM) element bazasından istifadə olunmaqla yeni yaradılan radioelektron vasitələrin (REV) istehsalında əsas problemlərdən biri daşıyıcı konstruksiyaların (DK) layihələndirilməsidir [1].


REV-in yaradılmasında göstərilən məsələlərin həlli üçün müxtəlif növ baza daşıyıcı konstruksiyalardan (BDK) istifadə edilməsi məqsədə uyğun sayılır. Müxtəlif istismar və sxemotexniki təyinatlı REV-in hazırlanması BDK sisteminin strukturundan və konstruktiv modulunun parametrlərindən təyin olunur. Göstərilən məsələlərin həlli mürəkkəb elmi-texniki problemlərdən asılıdır. Hal-hazırda unifikasiya (vahid şəkla salılmış) sistemli BDK-nin yaradılması üçün məsələlər üzərində işlər aparılır ki, burada tələtlərin və yığım vahidlərinin istehsalının vahid konstruktiv modulda iyerarxiya sistemi əsasında qurulması məsələlərinə baxılır.

Müxtəlif təyinatlı REV-in etibarlı işinin təmin edilməsində baza daşıyıcı konstruksiyaların inifikasiya sisteminin yaradılması aktual olan məsələlərindən biri olaraq qalır (bax şəkilə).

Müxtəlif təyinatlı REV-in BDK-nin işlənməsində ən çox etibarlı layihələndirilmə məsələlərinə diqqət yetirilir. Burada hər bir yerinə yetirilən işin layihələndirilməsində etibarlıq göstəricilərinin onun nəticələrinə təsiri məsələlərinə baxılır. Texniki tapşırıqda göstərilən tələblər əsasında REV-in BDK-nin etibarlılığı seriyalı istehsaldan və istismardan əvvəl işlənmənin sonunda təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq BDK-nin etibarlığını müəyyən edən fiziki proseslər (elektrik, istilik, aerodinamik, mexaniki və s.) xüsusi əhəmiyyət kəsb edir [2].

Baza daşıyıcı konstruksiyaların layihələndirilməsi proseslərində mexaniki amilləri və temperatur təsirlərini kompleks şəkildə nəzər almaqla tələb olunan mexaniki xarakteristikaların və etibarlığın təmin olunmasına tam uyğun tədbirlərin görüləməsi əsas məsələlərdən biri olaraq qalır.

Kəmiyyətə etibarlıq bu və ya digər xüsusiyyətləri özündə əks etdirən etibarlıq göstəriciləri ilə xarakterizə olunur. Nasazlığın əsas göstəricilərinə saz işləmenin ehtimalı  $R(t)$ , nasazlığın intensivliyi  $\lambda(t)$  və nasazlıqla qədər orta işləmə  $T_1$  aid edilir [3].



Müxtəlif təyinatlı radioelektron vasitələrin baza daşıyıcı konstruksiyaları sisteminin sxemi: 1-elektron texnikası məmulatı; 2-çap lövhəsi; 3-blok; 4-bloklu qoşulan karkas; 5-cihaz; 6-cihazın komplekti; 7-dayaq; 8-scaff; 9-pult; 10-dayagi bölmələri

**Elektron texnikası məmulatlarının dayanmadan işləmə göstəricilərinin hesabatı.** Ekspotensial paylanma qanununa əsasən dayanmaya qədər dayanmadan işləmə ehtimalı baxılan halda üçün:

$$R(t) = t^{(-\lambda)},$$

dayanmalara qədər orta işləmə

$$T_1 = \frac{1}{\lambda}.$$

ETM-in böyük bir qrupu istismar halında dayanmaların intensivliyinin qiymətindən riyazi modelə əsasən hesablanılır:

$$\lambda_i = \lambda_b \prod_{i=1}^n K_i,$$

burada  $\lambda_b$  - ETM-in dayanmadan işləməyə, davamlığa və vəsaitə əsasən sınağın hesablanmış nöticələrinə görə ETM-in tipinin (qrupunun) baza dayanmalarının intensivliyi;  $K_i$  - müxtəlif amillərdən (ETM-in istismar rejimi və şəraitindən, həmçinin konstruktiv, funksional və texnoloji xüsusiyyətlərdən) asılı olaraq istismarda dayanmaların intensivliyinin dəyişməsini nəzərə alan əmsal;  $n$ -nəzərə alınan amillərin sayıdır.

ETM-in əsas hissələrinin dayanma selindən asılı olmayaraq ayrıca mürəkkəb məmulatlar qrupu üçün dayanmaların ümumi selin dayanma intensivliyinin hesabatının riyazi modeli

$$\lambda_i = \sum_{j=1}^m \lambda_{bj} x_j \prod_{i=1}^n K_{ij},$$

burada  $\lambda_{bj}$  - j dayanma selin dayanma intensivliyi;  $m$  - ETM-in əsas hissələrinin nəməlum dayanma selin say;  $K_{ij}$  - j dayanma selində i amilinə təsiri nəzərə alan əmsal;  $x_j$  - j dayanma selində nəzərə alınan amillərin sayıdır.

## Texnika və texnologiya problemləri

ETM-in dayanma intensivliyinin riyazi modelinin proqnozuna daxil olan dayanma selinin  $K_y$  əmsalını şərti olaraq iki qrupa bölmək olar (bax cədvəl):

-birinci qrup əmsalları eksər sıfıri, qruplu və növlü məmulatların modelləri üçün ümumi olur və ETM-in istehsalının keyfiyyət göstəricisini, istismar rejimini və şəraitini xarakterizə edir;

-ikinci qrup əmsallarına ETM-in konkret sinfinin (qrupunun) modeli qoşulmaqla ETM-in verilmiş istismar şəraitində konstruktiv, funksional və texnoloji xüsusiyyətlərindən asılı olaraq onların dayanma intensivliyinin asılılığı xarakterizə olunur. ETM-in dayanmalar intensivliyinin hesabat modelində əmsalların xarakteristikaları cədvəldə verilmişdir.

Modelin əmsallarının şərti işarəsi və adı	Əmsallarda nəzərə alınan amillər
<b>Modelin ümumi əmsalları</b>	
$K_p(K_t)$ -rejim əmsali	Elektrik yüklenməsinin miqdari və ətraf mühitin temperaturu (məmulatın korpusu)
$K_q$ -qəbul edilmiş əmsal	Məmulatın keyfiyyətinə nəzarət və qəbul qaydalarına olan tələblərin sərtlilik dərəcəsi
$K_i$ -istismar əmsali	İstismar şəraitində sərtlilik dərəcəsi
$K_{ie}$ -ionlaşdırıcı	Xarici ionlaşdırıcı şüalanmanın sərtlilik dərəcəsi
<b>ETM-in konkret sinif modelinin əmsali</b>	
<b>İnteqral mikrosxemlər</b>	
$K_{MT}$	İnteqral sxemin mürəkkəbliyi və ətraf mühitin temperaturu
$K_V$	Mikrosxemlər üçün qida gərginliyinin qiyməti
$K_{kor}$	İnteqral sxeminin korpusunun növü
<b>Yarımkeçirici cihazlar</b>	
$K_F$	Səpələnmə gücündə (cərayana) görə maksimum buraxılabilən yük (texniki şartla təyin edilmiş)
$K_S$	Texniki şartla görə işçi gərginliyin maksimum buraxılabilən gərginliyə görə nisbəti

REV-in BDK-nin etibarlığının hesabatında onun istismar prosesində gözləmə rejimində olduğunu nəzərə almaqla qurğuların iş qabiliyyətlərinə periodik olaraq nəzarətin aparılması tələb olunur [4]. Ona görə də ETM-in qrup halında  $\lambda_s$  dayanmalar intensivliyinin qiymətindən istifadə olunmaqla model kimi hesablanması məsləhət görülür:

-hərəkət etməyən obyektlər üçün

$$\lambda_{ts} = \lambda_s K_{ts} \cdot K_d \cdot K_q,$$

-hərəkət edən obyektlər üçün

$$\lambda_{ts} = \lambda_s K_{ts} \cdot K_i \cdot K_q,$$

burada  $\lambda_s$  - məmulatın qablaşdırılmasından əvvəlki sınağın nöticələrinə görə saxlanılmada ETM-in dayanma intensivliyi;  $K_{ts}$  - ətraf mühitin temperaturundan asılı olaraq  $\lambda_s$  - in dayanma intensivliyinin dəyişməsini nəzərə alan əmsal;  $K_q$  - qəbul olunma əmsali;  $K_i$  - istismar əmsali;  $K_d$  - gözləmə rejimində istismar şəraitindən asılı olaraq  $\lambda_s$  - dayanma intensivliyini nəzərə alan əmsalıdır.

REV-in BDK-nin cəhiyatlandırılmış sisteminin dayanmalarla işləmə göstəricilərinin hesabatı. Etibarlı sistem bir-birindən asılı olmayan (əgər bütün elementlər dayanmadan işləyirsə,

onda sistem işə yararlı olaraq qalacaq) n elementlə ardıcıl birləşmədən ibarət olarsa, sistemin t zaman müddətində  $R_s(t)$  dayanmalarla işləmə ehtimalı aşağıdakı kimi təyin olunur:

$$R_s(t) = \prod_{j=1}^n R_i(t) = \prod_{i=1}^n I^{(-\lambda_i t)} = I^{\left(-\sum_{i=1}^n \lambda_i t\right)} = I^{(-\lambda_s t)},$$

burada  $R_i(t)$  - i elementinin dayanmadan işləmə ehtimalı;  $\lambda_s = \sum_{i=1}^n \lambda_i$  - sistemin dayanma intensivliyiidir.

**REV-in BDK-nın ehtiyatlanmış sisteminin dayanmadan işləmə göstəricilərinin hesabatı.** İstismar sistemi ilə bir yerdə olmaqla müəyyən olmuş yüksək rejimində ehtiyatlanmış sistemin dayanmadan işləməsinin əsas göstəricilərini təyin edək:

1. Yüksün dəyişdirilməsi və aktiv yüksəkliklə ehtiyatlanmada passiv ehtiyatlanmış sistemin dayanmalarla işləməsi. Hər iki halda göstərilən sistemin ehtibarlığının əsas göstəriciləri eyni riyazi ifadələrlə qiymətləndirilir.

Fərəz edək ki, ehtiyata qoşulan açar ani yüksəktəsirli və çox ehtibarlıdır. Onda dayanmalarla işləmə ehtimalı:

$$R_s(t) = 1 - \prod_{i=1}^m (1 - R_i(t)) = 1 - \prod_{i=1}^m (1 - I^{(-\lambda_i t)}),$$

burada  $R_i(t)$  - i qurğusunun dayanmadan işləmə ehtimalı;  $m$  - qurğuya paralel qoşulmuş birləşdiricilərin (əsas və ehtiyat) sayı;  $\lambda_i$  - i qurğusunun dayanma intensivliyiidir.

**Aktiv ehtiyatlanma üçün sistemin (REV-in BDK) dayanmadan işləməsi.** Ehtiyatın ideal açısından dayanmadan işləmə ehtimalı aşağıdakı ifadədən təyin edilir:

$$R_s(t) = I^{(-\lambda_0)} + I^{(-\lambda_n)} \sum_{j=1}^{m-1} \frac{(1 - I^{(-\lambda_j t)})}{j!} \prod_{i=1}^j \left( i - 1 + \frac{\lambda_0}{\lambda_i} \right),$$

$$(A, \exists [1, m-1] (\lambda_0 > \lambda_i)),$$

burada  $\lambda_0$  və  $\lambda_n$  - uyğun olaraq sadə ehtiyatlanmada olan əsas qurğunun və i qurğusunun dayanma intensivliyiidir.

**Aktiv yüksəkliklə ehtiyatlanmada sistemin dayanmadan işləməsi.** İdeal açarlı ehtiyatlanmada dayanmadan işləmə ehtimalı aşağıdakı ifadədən təyin olunur:

$$R_s(t) = I^{(-\lambda_0 t)} \sum_{j=0}^{m-1} \frac{(\lambda_0 \cdot t)^j}{j!}.$$

**Sürüşkən ehtiyatlanmada sistemin dayanmadan işləməsi.** Əgər sistem yüksəkliklə vəziyyətdə olarsa, n əsas və bir ehtiyat elementdən ibarətdirsə, dayanmadan işləmə ehtimalı:

$$R_s(t) = \left\{ 1 + n \frac{\lambda_0}{\lambda_n} \left[ 1 - I^{(-\lambda_n t)} \right] \right\} I^{(-n \lambda_0 t)},$$

burada  $\lambda_0$  və  $\lambda_n$  - uyğun olaraq işləyən elementin və ehtiyat açarının dayanmalar intensivliyiidir.

#### NƏTİCƏ

REV və BDK-nın işlənilməsi mərhələlərində xarici təsir amillərinə qarşı dayanıqlıq tələb olunduqda xüsusi metodikadan və programlardan istifadə etməklə onun etibarlıq göstəricilərini qiymətləndirməkələ layihələndirilmə müddətini və maya dəyerini azaltmaq mümkün olar.

#### ƏDƏBİYYAT

1. Binnatov, M.F. Radioelektron vasitələrinin daşıyıcı konstruksiyaları / M.F.Binnatov. - Bakı: AzTU, - 2009. - 174 s.
- 2.Binnatov, M.F. Xüsusi təyinatlı radiotexniki vasitələrin sxemotexnikasının konstruksiya edilməsi və texnologiyası. II hissə / M.F.Binnatov, Ə.R.Rüstəmov, Ə.A.Ələsgərov [və b.]. - Bakı: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, - 2017. - 288 s.
- 3.Козлов, В.Г. Технологическая эксплуатация радиоэлектронного оборудования / В.Г.Козлов. - Томск: ТГУСУРЭ, - 2018. - 133 с.
- 4.Северцев, Н.А. Теория надежности сложных систем в отработке и эксплуатации / Н.А Северцев. - Москва: Издательство Юрайт, - 2018. - 435 с.

#### SUMMARY

<sup>1</sup>A. R. RUSTAMOV, doctor of philosophy in technique sciences; <sup>2</sup>M.F BINNATOV, candidate of technical sciences;

<sup>1</sup>A. A. MEHTIYEV, <sup>1</sup>S.C. QULIYEV

<sup>1</sup>Azerbaijan Higher Military School named after Heydar Aliyev,  
<sup>2</sup>Азербайджанский Технический Университет

E-mail: asad-rustam@mail.ru

#### DETERMINATION OF RELIABILITY INDICATORS OF BASIC CARRIER STRUCTURES OF RADIODEVICE MEANS FOR VARIOUS PURPOSES

The article discusses a reliable determination of the necessary radioelectronic means at the moment of exposure to external mechanical and temperature effects on them.

**Key words:** mechanical factors, electro-technical products, carrier constructions, basic carrier constructions of radio-electronic vehicles.

#### РЕЗЮМЕ

РУСТАМОВ А. Р., кандидат технических наук;

БИННАТОВ М.Ф., кандидат технических наук;

МЕХТИЕВ А. А., ГУЛИЙЕВ С. Ч.

<sup>1</sup>Азербайджанское высшее военное училище имени Гейдара Алиева,

<sup>2</sup>Азербайджанский технический университет

Электронное письмо: Е-mail: asad-rustam@mail.ru

#### ОПРЕДЕЛЕНИЕ ДОСТОВЕРНЫХ ПОКАЗАНИЙ БАЗЫ НЕСУЩИХ КОНСТРУКЦИЙ МНОГОФУНКЦИОНАЛЬНЫХ РАДИОЭЛЕКТРОННЫХ СРЕДСТВ

В статье рассматривается достоверное определение необходимых радиоэлектронных параметров базовых несущих конструкций радиоэлектронных средств в момент воздействия на них внешних механических и температурных воздействий.

**Ключевые слова:** механические свойства, изделие электронной техники, радиоэлектронных средств, несущие конструкции, базовые несущие конструкции, надежность, интенсивность отказов.